

TƏSVİRİ

[Davamlı təsbit maşın istilik qaz](#) əsasən yaşıl çay batch istehsalı, oolong çay, bitki mənşəli çay, Ivan çay, və s. Üçün istifadə olunur

Nəzarət olunan temperatur, yüksək istehsal səmərəliliyi və aşağı əmək xərcləri üstünlüklərinə malikdir.

Bu cür fiksasiya maşını üç mərhələli yağıın lövhələrindən istifadə edərək qaz istiliyindən istifadə edir, hər hissənin işləmə temperaturu tənzimləyə bilər. Çay fiksasiyası yüksək temperaturdan aşağı temperatura qədər olan ardıcılığı izləyir. Buna görə də, bu maşının hazırladığı çay daha bərabərdir, yaşıl rəng daha yaxşıdır, ətir isə daha kifayətdir.

Avtomatik solenoid klapan dizaynı, istilik avtomatik olaraq başlayır və dayanır, temperatur təyin olunmuş temperatura çatdıqda solenoid klapan avtomatik olaraq bağlanır və maşın istiliyi dayandırır. İstilik təyin olunan temperaturdan aşağı olduqda, solenoid klapan açılır və yanacaq qənaət edə bilən maşın yenidən qızdırılır.

Çayın rənginin yaxşı görünməsi və keyfiyyətin pisləşməsinin qarşısını almaq üçün maşından isti və nəmli işlənmiş qaz boşaltmaq üçün su buxarı axıdma sistemi ilə təchiz olunmuşdur.

AVANTAJI

1. Alt hissədə elektrik kəsildikdə əllə alovlanma bilən üç klapan var, buna görə çay yarpaqları boş getmir.
2. İkiqat alovlanma iynələri və tam avtomatik alovlanma bobinləri 100% uğurlu alovlanmanı və yanacaq israfını təmin edir.
3. Daimi yanan alovun yanma başının dizaynını qoruyun, alovlanma müvəffəqiyyətli olduqdan sonra daimi yanan alovu qoruyun, daimi yanan alovdan yenidən alovlandırın, alovlanma iynəsinin və alovlanma bobininin təzyiqini azaldın və xidmət müddəti.
4. Daxili silindr, yüksək temperaturda silindr gövdəsinin deformasiyasının qarşısını almaq üçün 3,5 mm qalınlığında polad boşqab qəbul edir, iş enerjini saxlaya bilər, istilik itkisi daha azdır, temperatur dəyişikliyi daha kiçikdir və enerji daha çox qənaət edir.

TƏTBİQ

[İstilik Davamlı Buxarlanma Maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Yaşıl çay	4-6 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

力. 10582003767

Continuous Tea Fixing Machine

DL-6CSTL-Q100

Voltage : 380V 50HZ
Heating Type : Gas

Barrel Diameter : 100 cm
Barrel Length : 480 cm
For Green/Oolong Tea

Gas(LPG/LNG) Heating
Capacity 400 kg / h
5 mm Steel Board

L:650cm W:142cm H:281cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

[İstilik Davamlı Buxar Maşınının](#) texniki siyahısı:

Model		DL-6CSTL-Q100
Ölçü		1420 × 6500 × 2810 mm
Gərginlik		380/50 V / Hz
Tamburun daxili diametri		1000 mm
Tamburun daxili uzunluğu		4800 mm
Sürücü motor	Güc	4 kVt
	Sürət	1400 rpm
	Gərginlik	380 V
Hava çıxaran motor	Güc	370 W
	Sürət	1400
	Gərginlik	380 V

Baraban sürəti	5-37 dəq
İstilik növü	Qaz
Səmərəlilik	400 kq / saat

Qaz [Isıtma Davamlı Buxar Maşınının](#) hamısının spesifikasiyası .

Model	6CSTL-Q80	6CSTL-Q100
Baraban Çapı	80 sm	100 sm
Baraban Uzunluğu	400 sm	480 sm
Tutum	200 kq / saat	400 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR





ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓